

Tiol Birləşmələrin Yüksək Dərəcəli Güləşçilərin Qanındakı Qlüütationun Miqdarına Təsiri

S.A. Əliyev

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Fətəli xan Xoyski küç., 98a,
Bakı AZ1110, Azərbaycan; E-mail: Saadat.aliyev@mail.ru

Məqalədə idmançıların qanında qlüütationun maddələr mübadiləsindəki rolu və yeri, onun ümumi və reduksiya olunmuş formasının miqdarı ilə bağlı məsələlər öz əksini tapmışdır. Tədqiqatda bilavasitə yarıqlara hazırlıq mərhələsində olan 18 idmançı (18-22 yaş) iştirak etmişdir. Əsas eksperimentdən əvvəl idmançıların qanında ümumi qlüütationun miqdarı və onun antioksidant xüsusiyyətə malik bərpa olunmuş növlərinin qatlığı müəyyən edilmişdir. Qanda qlüütationun miqdarının korreksiyası üçün iki metabolik kompleksdən istifadə edilmişdir. Birinci kompleksin tərkibində qlüütationun əmələ gəldiyi amin turşulardan ibarət olmuşdur. İkinci kompleksdə - kreatinfosfatın sələfi olan maddələr iştirak etmişdir. İdmançılar bu komplekslərdən üç həftə müddətində istifadə etmişdilər. Onların qanındaki qlüütationun səviyyəsinə onun əmələ gəldiyi amin turşuların istifadə olunması daha effektiv təsirə malik olmuşdur. Müəyyən edilmişdir ki, qlüütation sistemin vəziyyətinin korreksiyasının yollarından biri kürdlü birləşmələrin, o cümlədən tiol antioksidantlardan istifadə etməkdir.

Açar sözlər: İdmançılar, güləşçilər, cüdocular, SH-qrup, qlüütation, N-asetilsistein, tiollar, antioksidantlar, metabolizm

GİRİŞ

Məlum olduğu kimi, əzələ aktivliyinin artması oksigen nəqlinin və onun əzələlər tərəfindən sərfinin yüksəlməsinə, mitokondrilərin, miokard və skelet əzələlərinin sarkoplazmatik retikulumunun liflərinin funksiyalarının yüksəlməsi ilə qarşılıqlı əlaqədə olur. Bununla əlaqədar olaraq fiziki yüksəlmələrin yerinə yetirilməsi toxumalara, bioloji membranlara, nuklein turşuları və zülal makromolekullarına dağıdıcı təsir göstərən sərbəst radikalların yanmasının intensivləşməsi müşahidə olunur (Ткаченко, 1999).

Antioksidant (AO) mexanizmlərin funksional gərginliyi və onların potensial imkanları haqqında dərin təsəvvürlər əldə etmək üçün onun ayrı-ayrı hissələrinin funksional xüsusiyyətlərini öyrənmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, bu sistemlərin funksional vəziyyətini korreksiyası üçün farmakoloji vasitələrini müəyyən edilməsi və onlardan istifadə yollarını araşdırmaq lazımdır. Bu zaman aparılan korreksiyasının əsas məqsədi organizmin gərgin fiziki yüksəlmələrə qarşı döyünlüyüni artırmaqla, artan fiziki gərginlik nəticəsində lipidlərin peroksidli oksidləşməsinin prosesinin (POL) qarşısını almaqdır. Çünkü əzələ aktivliyin artması hüceyrə membranında çoxlu sayıda sərbəst radikaların yaranmasına rəvac verir. Gərgin fiziki iş zamanı antioksidant (AO) müdafiə sistemi funksiyası sıxışdırılır, onların potensial imkanlarının artırılması üçün yeni üsulların araşdırılmasına yönəldilmiş tədqiqatlar idmançıların fiziki iş qabiliyyətini artırmağa şərait yaradır (Барабой и др., 1992).

Bir çox müəlliflərin tədqiqatlarının nəticələri göstərmişdir ki, AO müdafiə sistemin funksiyalarında adaptatiya prosesdə kiçikmolekullu və yüksəkmolekulu tiol birləşmələri aparıcı rol oynayır (Альциванович, 2001, Булыгина и др., 2009). Tiol birləşmələri sərbəst radikalları zərərsizləşdirərək hüceyrənin sitoplazmasında və ya qanın plazmasında özmüdafiə funksiyasını yerinə yetirir. Bioloji molekulların funksional qruplarını və hüceyrə membranlarını oksigenin aktiv radikallarının təsirində qorumaq üçün ilk növbədə orqanizmdə olan tiol birləşmələri onların hücumlarına məruz qalırlar. Əzələ təqəllişündə, hüceyrələrin bölünməsində, oksidləşdirici fosforlaşmadı, peroksid oksidləşmədə, fotosintez prosesində, radioaktiv zədələmələrdə, sinir fəaliyyətində, o cümlədən neyromediatorların təsiri zamanı tiol qruplarının mühüm rolunu təsdiqləyən məlumatda öz əksini tapmışdır (Gutman, 2002; Гаджиев и др., 2014; Araeva, 2016).

Antioksidant müdafiə sisteminin əsas tərkib hissəsi lipidlərin peroksidlerinin neytrallaşdırın və zülallarda -SH qruplarının reduksiya olunmuş vəziyyətini qoruyan, onların funksional fəallığını təmin edən qlüütation sistemi təşkil edir. Qlüütation qara ciyər, ürək, ağ ciyər və qan hüceyrələrinin antioksidant sistemlərinin əsas komponentidir. Qlüütation əvəz olunmayan maddə deyil və L-sistein aminturşusundan, L-qlutamin turşusundan və qlisindən sintez oluna bilər. İnsan orqanizminin bütün hüceyrələri qlüütationu sintez edə bilir, qara ciyərdəki qlüütationsintetaza fermenti üçün isə o artıq dərəcədə vacibdir (Земцова и др., 1999).

Tədqiqatın məqsədi - qlütationun və kreatin-fosfatın sələfləri olan amin turşularından ibarət metabolik komplekslərin istifadəsi zamanı dərəcəli cüdoçuların qanında qlütationun ümumi miqdarının və onun oksidləşmiş və reduksiya olunmuş formalarının miqdarının artmasının effektivliyini müqayisə etməkdən ibarət olmuşdur.

Qlüütationun əsas xüsusiyyəti ondan ibarətdir ki, o ancaq hüceyrənin özü tərəfindən sintez olunmalıdır. Qlüütationu həb və ya toz şəklində qəbul etməyin mənəsiz olduğu haqqında fikirlərdə irəli sürüür və bunu onun həzm traktında dağıılması ilə əlaqələndirirlər. Qidaların tərkibində sistein, qlutamin turşusu, qlisin amin turşuların və qida əlavələrin daxil edilməsi ilə zənginləşdirilməsi qlütationun sintezi üçün zəmin yaratır (Mazo, 1988).

Qlüütationun sələflərindən biri sistein amin-turşusudur. Bu amin turşu B₆ vitamininin mütləq istirakı ilə orqanizmdə L-metionindən yaranır. Sisteminin əvəzinə sistin və ya asesilsistein istifadə etmək olar. Sistin və ya qlütationun özündən fərqli olaraq N-asesilsistin orqanizmdə qlütationun səviyyəsini daha effektiv olaraq qaldırır. Tədqiqatlar göstərmişdir ki, qlütationdan fərqli olaraq N-asesilsistin orqanizmdə qlütationun miqdarının artmasına daha effektiv təsir göstərir, çünki daxilə qəbul edilən qlütationun çox hissəsi həzm traktında dağılır (Stromme and Flaim, 2008). Məşq və yarış yüksəkmələri icrası prosesində intensiv şəkildə yaranan sərbəst radikallara qarşı N-asesilsisteindən daha effektiv mübarizə vasitəsi kimi istifadə etmək olar. Alman alimi müəyyən etmişdir ki, həftədə 3 dəfə 400 mg dozada qəbul edilən N-asesilsistin əzələlərdə zülalların sintezini intensivləşdirməyə, əzələlərin həcmi və gücün göstəricilərini artırmağa qadirdir (Александрова и др., 2009).

V.L.Smulskinin apardığı tədqiqatlarda tiol preparatlarının gərgin əzələ fəaliyyəti zamanı iş qabiliyyətinə və bərpa proseslərinə effektiv təsiri öz əksini tapmışdır. Qeyd edilir ki, gərgin fiziki yüksəkləmələrdən əvvəl tiol preparatlardan istifadə olunması ferment və zülalların endogen SH-qruplarının oksidləşməsinin qarşısını alır, idmançı orqanizminin ehtiyat imkanlarını genişləndirir, iş qabiliyyətini aşağı düşməsi haqqında xəbərdarlıq edir və ya onu ləngidir (Березов и Коровкин, 1998). Doktor M. Atalay fin alımları ilə birləikdə qlütationun və N-asesilsisteinin qəbulunun immun sistemində müsbət effektli təsirini (Гончарова, 2003), məşq tapşırıqlarından sonra bərpa vaxtının azalmasını, əzələ yorğunluğunun və xəstəliklərin azalmasını, eyni zamanda idman nəticələrinin yaxşılaşmasını göstərmişdir (Соколовский, 1988). Illinois Universitetinin bir qrup tədqiqatçıları (Atalay et al., 1996) oksidativ stress zamanı zədələnmiş hüceyrələrin bərpasında qlütationun rolunu qiymətləndirmək məqsədi ilə tədqiqat aparmışlar. Orqanizmin ayrı-ayrı hissə-

lərində qlütationun miqdarının dəyişilməsi, qlütationun toxumalar arasında yerdəyişməsi və qlütationun miqdarından fiziki yüksəkləmələrin intensivliyindən, idman formasından və qidalanmanın tipindən asılılığı müəyyən edilmişdi. B.Dufaux və O.Heine (1997) uzaq məsafəyə qaçış zamanı və bərpa prosesində qlütationun səviyyəsini təyin etmişdi. Qlüütationun sərf olunmasının artması immunitetin zəifləməsinə səbəb olmuşdur. Qlüütationun səviyyəsinin bərpa olunması bir neçə saatla bir neçə günə qədər davam etmişdir. Digər idman növlərində də idmançıların orqanizminin toxumalarında qlütationun səviyyəsinin azalması müəyyən edilmişdir (Кулинский и Колесниченко, 2009).

Bütün bunları nəzərə alaraq, intensiv məşqlər zamanı qlütationun səviyyəsini artırın qida əlavələrinin qəbul edilməsi məqsədə uyğundur. Bununla bağlı İspaniyanın Valensiya Universitetinin əməkdaşı C.Sastr və başqaları heyvanlarda aparıcıqları tədqiqatlarda vitamin C və NAS-dan (qlütationun səviyyəsini artırın kimyəvi preparat) istifadə etməklə oksidativ stress zamanı toxumaların zədələnməsi zəiflədiyini, qanda qlütationun səviyyəsinin sabit saxlağandığını göstərmişlər (Chen, 2007). Kaliforniyalı doktor S.K.Senon və həmkarları göstərmişlər ki, glutatitonun yüksək səviyyəsi bir çox antioksidantların fəaliyyətini yaxşılaşdırır, aşağı səviyyəsi isə onların effektivliyini azaldır. Tədqiqatlarda xüsusi preparatdan istifadə edərək qəsdən qlütationun səviyyəsini aşağı salmış və nəticə etibarı ilə eksperimental heyvanlarda fiziki yüksəkləmələrə qarşı yaranmış düzümlülük 50% azalmışdır (Dufaux and Heine, 1997).

Qlüütationun sələflərini istifadə etməklə əzələ qüvvəsinin artırılmasına dair Monrealin MakQill Universitetin doktoru Lari Lende və əməkdaşları göstərmişlər ki, oksidativ stress əzələ yorğunluğunu yaratır. Bunun üçün idmançılarla 3 ay ərzində immunokal (tərkibində süd-zərdabı olan inşaat bloku olan qlütation) verilmişdir. Bu müddət ərzində maksimal güc və maksimal iş qabiliyyəti aşkarlanmışdır (dözümlülüyün və qüvvənin indikatorları). Bu preparatin təsiri altında alınan nəticələr 10-15% yüksəlmişdir.

Orqanizmin tiol-disulfid vəziyyətinə başqa kü-kürdlü birləşmələr də (məsələn metionin) təsir göstərə bilir. Metionin insan orqanizmində sintez olunmayan əvəzolunmayan amin turşusudur. O, adrenalinin, kreatinin və başqa bioloji vacib birləşmələrin sintezində iştirak edir, hormonların, vitaminlərin (B₁₂, askorbin və fol turşuların) və fermentlərin fəaliyyətini aktivləşdirir. Metionin züllələr və lipid mübadiləsini tənzimləmək üçün istifadə olunur, qanda xolesterinin miqdarının azalmasına imkan yaratır, qara ciyərdə piylərin yiğilmasını azaldır və qara ciyərin funksiyasını yaxşılaşdırır, müləyim antidepressiv təsir göstərə bilir (Аскеров и др., 2011a, 2011b).

Orqanizmin AO-sisteminin tiol-disulfid həlqəsinin funksional vəziyyətini öyrənən zaman, əsas fikir fermentlərin (qlütationperoksidaza və qlütation-prediktaza) fəallığının, toxumalarda qlütationun ümumi miqdarının, onun oksidləşdirilmiş və reduksiya edilmiş formalarının mütənasibliyinin, eyni zamanda -SH və -S-S- qrupların miqdarının və mütənasibliyinin öyrənilməsinə yönəldirilir. O da məlumdur ki, qanda -SH qrupun əsas hissəsini (95%) qlütationun -SH qrupları təşkil edir. Onda qanda onun ümumi miqdarına, eyni zamanda oksidləşdirilmiş və reduksiya edilmiş formalarının miqdarına görə idmançılarının orqanizminin tiol-disulfid hissəsinin vəziyyəti haqqında mübahimə irəli sürmək olar.

Fiziki yükləmələrin təsiri altında AO-sistimdə baş verən adaptasiya dəyişikliklərinin müräkkəb xüsusiyyətini qlütationun qanda olan balansına görə qiymətləndirilən zaman orqanizmin AO-sisteminin tiol-disulfid hissəsinin vəziyyətinin dinamikası əksini tapmalıdır. Bu fikri V.L.Smulskinin (Березов и Коровкин, 1998), N.V.Tkaçenko-nun (Гаджиев и Алиев, 2016) və başqa müəlliflərin (Chen, 2007; Gutman, 2002) əldə etdiyi nəticələr təsdiq edirlər. Gərgin əzələ fəaliyyəti zamanı qanda olan tiol qruplarına tələbatın artması ilə əla-qədar olaraq onların miqdarının müəyyən edilməsi, ümumi qlütationun və onun oksidləşmiş və reduksiya edilmiş formalarının miqdarının müəyyən edilməsi, idmançının orqanizminin funksional vəziyyətinin diaqnostikasının, fiziki yükləmələrin təsirinə qarşı adaptasiyasının və fiziki iş qabiliyyətinin korreksiyasının qiymətləndirilməsi üçün tətbiq olunan vasitələr kompleksində istifadə olunan üssullardan biridir. Nəzəri və praktik qaynaqlara əsaslanaraq demək olar ki, yuxarıda qeyd edilmiş məlumatlar tədqiqatın aktuallığını bir qədər də artırır.

TƏDQİQATIN MATERIALI VƏ METODU

Tədqiqatda yarıslara hazırlaşan 15 cüdoçu (18÷23 yaşlı) iştirak etmişdir. Birinci tədqiqat qrupun idmançıları 3 həftə ərzində qlütationun sələfləri olan (qlisin, sistein, glutamin turşusu) amin turşularından ibarət metabolik kompleksdən istifadə etmişlər (bax: cədvəl). İkinci tədqiqat qrupun idmançıları kreatinfosfatın sələfləri olan metabolik kompleksdən istifadə edirdilər. Nəzarət qrupun idmançıları nişasta həblərindən istifadə edirdilər.

M.S.Culkovanın modifikasiyasında Vudvord və Freyin üsulundan istifadə edərək əsas tədqiqat qədər və ondan sonra cudoçuların kapilyar qanında qlütationun həm ümumi həm oksidləşmiş və həm də reduksiya olunmuş formasının miqdarını müəyyən edilmişdir (Аккеров и др., 2011). "Dr.Lange, Almaniya" firmasının istehsali olan hazır reaktivlərdən istifadə edərək LP-420 fotometrə kapilyar qanda eritrositlərin miqdarını müəyyən edirdilər.


Cədvəl. Metabolik komplekslər

| Komponentlər | Səhər yeməyi | Nahar | Şam |
|---|------------------------|-------|-------|
| Birinci metabolik kompleks | | | |
| Glutamin turşusu (yeməkdən 30 dəq əvvəl) | 2 həb | 2 həb | - |
| ACC (yeməkdən sonra) | 1 həb | 1 həb | - |
| Qlisin (yeməkdən sonra dilin altına) | 1 həb | 1 həb | 1 həb |
| İkinci metabolik kompleks | | | |
| Metionin (yeməkdən 30 dəq əvvəl) | 2 həb | 2 həb | 2 həb |
| Qlisin (yeməkdən sonra dilin altına) | 1 həb | 1 həb | 1 həb |
| Arqinin | Məşqdən əvvəl 1 kapsul | | |

Alınan nəticələrin statistik işlənməsi standart kompyuter proqramlarından istifadə edərək həyata keçirilmişdir.

Alınan nəticələr

Qlüütationun AO-sistemin funksional vəziyyətinin tənzimlənməsinin çoxsaylı yolları arasında, aşağıda verilən sxem üzrə qlütationun AO-sisteminin vəziyyətini korreksiya edən tiol birləşmələrinin (sistein, metionin, suksimer və s.) istifadəsi xüsusi diqqət cəlb edir (Алиев и Агаева, 2012):



Əldə etdiyimiz məlumatlara əsasən, gərgin fiziqi fəaliyyətin cudoçuların kapilyar qanında ümumi qlütationun və onun reduksiya olunmuş formasının miqdarının azalmasına səbəb olduğuna görə belə korreksiyanın aparılmasının məqsədə uyğun olduğu hesab olunur (cədvəl 1). Əldə etdiyimiz nəticələrə əsasən müəyyən edilmişdir ki, tədqiqatda iştirak edən idmançıların qanında qlütationun ümumi miqdari və onun reduksiya olunmuş formasının miqdarı idmanla məşqul olmayan şəxslər üçün müəyyən edilmiş fiziki normaların ən aşağı həddindədir (ümumi - 32-35 mq·100 ml, reduksiya olunmuş - 20-30 mq·100 ml), bu da yarıslara hazırlıq mərhələsi üçün yolverilməzdür.

Cədvəl 1. Yüksək dərəcəli cudoçuların qanında (n=12) qlütationun ümumi, oksidləşdirilmiş və reduksiya olunmuş formalarının miqdarının ilkin göstəriciləri

| Qlüütation, mq·100 ml | | |
|-----------------------|-------------------|------------------|
| Ümumi | Reduksiya olunmuş | Oksidləşdirilmiş |
| 32,0±2,5 | 20,0±3,1 | 12,0±1,2 |

Qlüütationun miqdarının aşağı göstəriciləri orqanizmin AO-sisteminin bütün funksiyalarını pozaraq, idmançıların immunitetinin və fiziki iş qabiliyyətiniň aşağı enməsinin səbəblərindən biridir. Belə

olduqda, tərkibində kükürd birləşmələri, o cümlədən ekzogen anti-oksidantların, köməyi ilə qlütation sisteminin vəziyyətinin korreksiyası mümkündür (Mazo, 1988).

Son illərdə idman praktikasında idmançıların orqanizminin AO-potensialını artırmaq və əzələ kütləsini artırmaq (dopinqlərə alternativ olaraq) məqsədi ilə tiol birləşmələrindən, xüsusi ilə də N-asesilsisteinin (ASS), istifadəsi haqqında bir sıra məlumatlar dərc olunmuşdur [Александрова Л.А., 2009]. Preparatin bu xüsusiyyətdən istifadə edərək verilən komplekslərin birinin tərkibinədaxil edilmişdir və hər iki kompleksin qlütasionun vəziyyəti vasitəsi kimi öyrənilmişdir. Qlütasionun sələflərinə (qlütamin turşusu, qlisin və ASS) və kreatinfosfatın sələfləri (metionin, qlisin, arqinin) güləşçilərin və qan göstəricilərinin metabolizmini və onların effektliyinin müqaisəli təhlili aparılmışdır. Yüksək dərəcələgüləşçilər tərəfindən üç həftə ərzində qəbul edilən metabolik komplekslərdən sonra alinan göstəricilər cədvəl 2-də verilmişdir.

Cədvəl 2. Yüksək dərəcələgüləşçilərin qanında qlütationun müxtəlif formalarının miqdarına təsir edən kükürdü birləşmələrdən ibarət biokorrektörlerin qəbulunun təsiri ($\text{mg} \cdot 100 \text{ ml}$) ($M \pm m$)

| İdmançı qrupları | Qlütation, $\text{mg} \cdot 100 \text{ ml}^{-1}$ | | |
|-----------------------------------|--|---------------------|----------------|
| | ümumi | reduksiya olunmuş | oksidləşmiş |
| 1 (nəzarət) | $32,5 \pm 3,2$ | $22,1 \pm 3,3$ | $10,4 \pm 1,2$ |
| 2 (qlisin, glutamin turşusu, ASS) | $50,3 \pm 2,5^{***}$ | $39,2 \pm 3,5^{**}$ | $11,1 \pm 1,4$ |
| 3 (metionin, qlisin, arqinin) | $45,2 \pm 2,1^{**}$ | $35,2 \pm 2,5^{**}$ | $10,0 \pm 1,5$ |

Qeyd: 1 qrupla müqayisədə: ** - $p < 0,01$; *** - $p < 0,001$.

Nəzarət qrupundan olan idmançılarla müqaisədə digər iki eksperimental qrupun iştirakçılarının qanında ümumi və reduksiya olunmuş qlütationun mütləq miqdarı əhəmiyyətli dərəcədə artmışdır ($p < 0,05$). Bütün qrupların idmançılarının qanında qlütationun oksidləşmiş formasının miqdarı isə demək olar ki fərqlənməmişdir.

Qeyd etmək lazımdır ki, qanda ümumi qlütationun və onun reduksiya olunmuş formasının miqdarına qlütationun sələfləri olan amin turşuların kompleksi daha effektiv təsir göstərir. Əldə olunmuş göstəricilər digər tədqiqatların göstəriciləri ilə təsdiqlənir. Onlar, tiol tripeptidlərdən və digər kükürdü birləşmələrdən fərqli olaraq, qlütationun sələfləri olan amin turşuların kompleksindən istifadə edərək qanda qlütationun ümumi miqdarını daha effektiv artığını qeyd edirlər (Mazo, 1988; Stromme and Flaim, 2008).

Qanda qlütationun müxtəlif formalarının və eyni zamanda ümumi qlütationun və eritrositlərin miqdarının müəyyən edilməsi maraqlı doğurur. Normal vəziyyətdə adı məşq etməyən insanların kapıl-

yar qanında bu mütənasiblik 6,0-9,3 cıvarında olduğu halda, eksperimental qruplarda belə göstəricilər alınmışdır: "nəzarət" – 6,4; 2-ci qrupda – 9,8; 3-cü qrupda – 9,9 (cədvəl 3).

Cədvəl 3. Biokorrektörlardan istifadə zamanı idmançıların qanında qlütationun müxtəlif formalarının göstəriciləri. * - $p < 0,05$; *** - $p < 0,001$

| İdmançı qrupları | Qlütation formalarının nisbəti | | |
|-----------------------------------|--------------------------------|-------|---------|
| | OQ:RQ | RQ:ÜQ | ÜQ: QE |
| 1 (nəzarət) | 0,47 | 0,66 | 6,46 |
| 2 (qlisin, ASS, glutamin turşusu) | 0,28* | 0,77* | 9,96*** |
| 3 (metionin, qlisin, arqinin) | 0,28* | 0,77* | 9,82*** |

Qeyd: OQ – oksidləşmiş, RQ – reduksiya olunmuş, ÜQ – ümumi qlütation formaları, QE – qandakı eritrositlər.

Əgər "nəzarət" qrupunda bu göstərici mütənasibliyin aşağı həddinə uyğundursa, onda 2-ci və 3-cü qruplarda bu göstəricilər, eritrositlərin qanda olan ümumi miqdarına görə deyil, idmançıların istifadə etdikləri biokorrektörlerin təsiri altında qlütationun ümumi miqdarının artmasının hesabına əhəmiyyətli dərəcədə yüksəlmüşdür.

Əldə olunmuş nəticələrdən görünür ki, qlütation sistemin vəziyyətini korreksiya etmək üçün fərqli kükürdü birləşmələrdən istifadə edən iki eksperimental qrupun idmançılarında qlütationun oksidləşmiş və bərpa edilmiş formalarının və eyni zamanda ümumi və bərpa edilmiş qlütationun mütənasibliyini demək olar ki eynidir. Tiol birləşmələrin qəbulunun təsiri altında qlütationun oksidləşdirilmiş formasının miqdarının artması qiymətində öz əksini tapdı - qlütationun oksidləşmiş: bərpa edilmiş formasının mütənasibliyində - bu göstərici nəzarət qrupdan aşağıdır, bərpa edilmiş: ümumi qlütation mütənasibliyində isə qanda bu tripeptidin reduksiya olunmuş formasının miqdarının artması hesabına nəzarət qrupundan yüksəkdir. Buna baxmayaraq, qlütationun sələfləri olan amin turşularının təsiri altında (2 qrup) qanda qlütationun ümumi miqdarı və onun oksidləşdirilmiş forması həm 3 qrupun idmançılarının nəticələrinə, həm də "nəzarət" dən istifadə edən qrupa nisbətən olduqca çox artı (cədvəl 2).

Cüdo ilə məşqul olanların idman fəaliyyətində enerji təminatı qarışq xüsusiyyətə malikdir (anaerob-aerob), buna görə də məşq və yarış fəaliyyəti prosesində idmançının döyünlülüğünü təmin edən enerji sərfi aerob sisteminin müəyyən qoyuluşunu tələb edilir. AO-sistemin tiol-disulfid (qlütationun sələfləri və kreatinfosfatın sələfləri olan amin turşularının) hissəsinin vəziyyətini korreksiya etmək üçün bizim təklif etdiyimiz vasitələrin istifadə edilməsi, yüksək təsnifatlı cüdoçuların qanında ümumi qlütationun miqdarının və onun AO fəallığına malik bərpa olunmuş formasının artmasından ibarət olan müsbət effekti doğurdu. Əlbəttə ki, müəyyən edilmiş

effekt müsbətdir, çünkü məhz qlütationun bərpa olunmuş forması antioksidant bacarığına malikdir və bu bacarığı eritrositlərin optimal fəaliyyətini və bunun hesabına da, yüksək təsnifatlı cüdoçuların qanının oksigen daşıyıcı fəaliyyətini təmin etməklə nümayiş etdirir. Öz növbəsində orqanizmin yüksək aerob imkanları bərpa proseslərin tezləşməsinə imkan yaradır. Sonuncusu məşq təlimlərinin intensivliliyinin və müddətinin artırılması hesabına onların effektivliyini artırmağa və cüdoçuların dözümlülüyü nün artırılmasına imkan verir. Bu da bilavasitə yarışlara hazırlıq dövründə xüsusi ilə aktualdır.

NƏTİCƏLƏR

Müəyyən edilmişdir ki, əsas tədqiqatlar aparılan qədər cüdoçu idmançıların qanında qlütationun ümumi miqdarı və onun bərpa olunmuş forması idmanla məşqul olmayanlar üçün müəyyən edilmiş normanın ən aşağı həddinə uyğun idi. Qlüütationun miqdalarının səviyyəsi bütün qlütation AO-sisteminin vəziyyətini, immuniteti, idmançıların dözümlülükə əlaqədar olan fiziki işgüzarlığını müəyyən etdiyinə görə, bu sistemin korreksiyası üçün bir sira tədbirləri həyata keçirmək lazımdır.

Qlüütationun AO-sisteminin vəziyyətinin korreksiyası yollarından biri kükürdlü birləşmələrin, o cümlədən tiol antioksidantlarının istifadəsidir. Onların coxsayılı sadalanmasından, istifadə olunan komplekslərin – qlütationun və kreatinfosfatın sələflərinin - tərkibinə tiol qruplarının miqdarını artırmağa və orqanizmdə bütövlikdə tiol-disulfid hissənin vəziyyətini yaxşılaşdırmağa imkanları olan N-asetilsistein və metionin daxil edilmişdir.

Yüksək təsnifatlı cüdoçuların qrupları tərəfindən üç həftə ərzində metabolik komplekslərin qəbul edilməsindən sonra müəyyən edilmişdi ki, plasebo istifadə edən qrupun idmançılarına nisbətən digər iki qrup idmançıların qanında ümumi və bərpa olunmuş qlütationun mütləq miqdarı əhəmiyyətli dərəcədə artı. Bütün tədqiq olunan qrupların idmançılarının qanında qlütationun oksidləşmiş formasının miqdarı isə dəyişilməz olaraq qaldı.

Qeyd etmək lazımdır ki, qlütationun sələfləri olan amin turşuların kompleksi qanda ümumi qlütationun və onun bərpa olunmuş formasının miqdərində daha qabarlıq effektli təsir göstərirdi. Ümumi qlütationun və onun bərpa olunmuş formasının miqdalarının artması qlütationun bütün AO-sisteminin vəziyyətinə və müvafiq olaraq, immunitetin, bioloji membranların vəziyyətinə, idmançıların dözümlülüğünü təmin edilməsinin əsas hissəsi olan qanın oksigen həcmində müsbət təsir göstərə bilər.

Gələcəkdə cüdoçu-idmançıların xüsusi işgüzarlığının fərqli komponentlərinin xassələrini öyrənmək üçün yerinə yetirdiyi test kompleksləri zamanı bizim

istifadə etdiyimiz biokorrekторların fiziki işgüzarlığın göstəricilərinə təsirini öyrənmək məqsədi ilə yeni tədqiqatların aparılması təxmin edilir.

ƏDƏBİYYAT

- Агаева С.Э.** (2016) Влияние физической нагрузки на активность глутатионпероксидазы в скелетных мышцах в норме и на фоне добавок селена. *Научные труды V Съезд Физиологов СНГ*. Россия: Сочи-Дагомыс, с.186
- Александрова Л.А., Михайлова И.А., Томсон В.В.** (2009) Специальные вопросы биологии человека. Учебное пособие. СПб.: СПбГУ ИТМО, 99 с.
- Алиев С.А., Агаева С.Е.** (2012) Динамика тиолового содержания и продуктов перекисного окисления липидов в структурах мозга у крыс при голодании. Тамбов: ТРОО «Бизнес-наука-общество», с. 13-19.
- Аскеров Ф.Б., Мовсумов Г.Д., Алиев С.А.** (2011) Влияние пищевой депривации на ход перекисного окисления и на условно рефлекторную деятельность животных различных возрастов. *Материалы III Международной научной конференции «Свободные радикалы, антиоксиданты и старение»*. Астрахань.
- Аскеров Ф.Б., Керимов В.Ф., Алиев С.А., Аскерова У.Ф. Набибейли Л.Б.** (2011) Метаболические особенности глутатионовой защитной системы мозга при экстремальных состояниях организма. Монография. Баку: Мугарджим, с. 388.
- Альциванович К.К.** (2001) 1000+1 о питании при занятии спортом. Мн.: Современный литератор, 288 с.
- Барабой В.А., Брехман И.И., Голотин В.Г.** (1992) Перекисное окисление и стресс. СПб.: Наука, 148 с.
- Березов Т.Т., Коровкин Б.Ф.** (1998) Биологическая химия. М.: 750 с.
- Булыгина Е.Р., Карпова Л.В., Степанова М.С., Болдырев А.А.** (2009) Экспериментальная нейрохимия (практические работы). Учебное пособие (электронная версия). Научный редактор – академик РАМН З.А.Суслина. Москва: 215 с.
- Гаджиев А.М., Алиев С.А.** (2016) Физические нагрузки и оксидант-антиоксидантные взаимоотношения в мышечной деятельности. *Науч. тр. V Съезд Физиологов СНГ*. Россия: Сочи-Дагомыс, с. 32.
- Гаджиев А.М., Алиев С.А., Агаева С.Е.** (2014) Роль эндогенных и экзогенных антиоксидантов в адаптивной мышечной деятельности. *Теория и практика физической культуры и спорта* (Москва), №8: 53-56

- Гончарова Л.Л.** (2003) Тиолдисульфидная система в клинической практике. *Terra Medika Nova*, **2**: 2-11.
- Земцова И.И., Смульский В.Л. и др.** (1999) Повышение устойчивости организма к напряженной мышечной деятельности путем коррекции состояния его антиоксидантной системы. *Наука в олимпийском спорте*, **1**: 87-92.
- Кулинский В.И., Колесниченко Л.С.** (2009) Система глутатиона 1. Синтез, транспорт глутатионтрансферазы, глутатионпероксидазы. *Биомед. Химия*, **55(вып. 3)**: 255-277.
- Мазо В.К.** (1988) Глутатион как компонент антиоксидантной системы желудочно-кишечного тракта. *Российский журнал гастроэнтерологии, гепатологии, калопроктологии*, **№1**: 47-53.
- Соколовский В.В.** (1988) Тиоловые антиоксиданты в молекулярных механизмах неспецифической реакции организма на экстремальное воздействие. *Вопросы медицинской химии*, **34(№6)**: 2-11
- Ткаченко Н.В.** (1999) Эффективность применения липоевой кислоты с учетом модулирующего влияния мочевины на состояние антиоксидантной системы для повышения физичес-
- кой работоспособности спортсменов, специализирующихся в видах спорта, требующих проявления выносливости. *Наука в олимпийском спорте*, **№1**: 97-102
- Тринус Ф.П., Бравер-Чернобульская Б.С., Чубенко А.В. и др.** (1984) *Вести АМН СССР*, **№11**: 75-84.
- Atalay M., Marnila P., Lilius E.** (1996) Glutathione-dependent modulation of exhausting exercise-induced changes in neutrophils functions of rates. *Journal of Applied Physiology*, **74**: 120-125.
- Chen Y.** (2007) Hepatocyte-specific GCLC deletion leads to rapid onset of steatosis with mitochondrial injury and liver failure. *Hepatology*, **5**: 92-98.
- Dufaux B., Heine O.** (1997) Blood glutathione status following distance running. *Int. J. of Sports Medicine*, **18**: 89-93.
- Gutman J.** (2002) Glutathione (GSH) – your body's most powerful protector. 3rd ed. Montreal: Com-munications Kudo Ca Inc., 269 p.
- Stromme S.B., Flaim K.E.** (2008) The effects of exercise on serum total antioxidant activity and the influence of training in humans. *Abstr. Sci. Meet. Physiol. Soc. Journal. Proceed.*, p. 144.

Влияние Тиоловых Соединений На Содержание Глутатиона в Крови У Борцов Высокой Квалификации

С.А. Алиев

Азербайджанская государственная академия физической культуры и спорта

Рассмотрены вопросы о месте в обмене веществ глутатиона, общего количества восстановленной его формы в крови спортсменов. В исследовании приняли участие 18 спортсменов (возраст – 18÷22 лет), находящихся на этапе непосредственной подготовки к соревнованиям. Определено, что перед основным экспериментом кровь спортсменов содержала малое количество общего глутатиона и его восстановленной формы с антиоксидантными свойствами. Для коррекции содержания глутатиона в крови было использовано два метаболических комплекса. Первый комплекс содержал аминокислоты – предшественники глутатиона. Второй – предшественники креатинфосфата. Спортсмены использовали комплексы в течение трех недель. Более эффективно влияло на уровень глутатиона в крови спортсменов использование аминокислот – предшественников глутатиона. Установлено, что одним из путей коррекции состояния системы глутатиона является применение серосодержащих соединений, в том числе тиоловых антиоксидантов.

Ключевые слова: Спортсмены, дзюдоисты, борцы, SH-группы, глутатион, N-ацетилцистеин, тиолы, антиоксиданты, метаболизм

**Influence Of Thiol Compounds On Glutathione Maintenance
In Blood Of Highly Qualified Judoists**

S.A. Aliyev

Azerbaijan State Academy of Physical Training and Sports

The role of glutathione in metabolism, amounts of its general and reduced forms in blood of sportsmen have been studied. 18 sportsmen (aged 18-24) at the stage of the preparation to competitions took part in the research. The total glutathione and concentrations of its reduced forms having antioxidant properties were determined in the blood of the sportsmen before the experiments. Two metabolic complexes were used for the correction of the glutathione in blood. The first complex contained amino acids formed by glutathione. The precursors of creatine phosphate were involved in the second complex. Sportsmen used these complexes during three weeks. The use of amino acids - glutathione precursors had more effect on the glutathione levels in blood of the sporemen. It was found that one of the ways of the correction of the glutathione system state was the use of sulfur – containing compounds, including thiol antioxidants.

Keywords: *Judo, Sh-groups, glutathione, N-acetylcysteine, thiols, antioxidants, metabolism*